

# ŞƏHİRİYARIN ÇOXCƏHƏTLİ ŞƏXSİYYƏTİ POETİK ƏSƏRLƏRİNİN GÜZGÜSÜNDƏ

Iran və Azərbaycan xalqlarının eyni haqla və eyni iftixarla bizim şairimiz adlandırdıqları ustad Şəhriyar dünya poeziyası kəhkoşanında sönməz bir ulduz tək parlaq nur saçır. Şəhriyar elə sənətkarlardandır ki, onların asan və şəxsiyəti qırılmaz vəhdət təşkil edir. Onun şerlərini mütləcio etdiyən şairin şəxsiyəti gözümüzün öündə ucalır, şəxsiyətini öyrəndikcə əsərlərindəki dərin mənə və mündəricə daha aydın, daha qabarıq nəzərə çarpar. Azərbaycan Respublikasının hörmətli Prezidenti Heydər Əliyev cənablari "Sizin on çox sevdiyiniz şair kimdir?" sualına bütün xalqımızın fikrini ifadə edərək bir sözə cavab vermişdir: "Şəhriyar".

Və mən əminəm ki, ustad şair bütün türk xalqlarının sevimli şairidir. Türkler naşkür olmazlar və "Türkün dili tok sevgili istekli dil olmaz, özgə dilo qatsan bu eşil dil eşil olmaz" deyən bir şairə "mən türkəm" deyən yalnız bir münasibəti olar - məhəbbət və ona yalnız bir yer ola bilər türkün üroyi, türkün qəlbini!

Bu gün doğma şairimizin ruhu bu salondadır. Və təbii ki, şaddur bu ruh!

Gəlmışəm nazlı hilal ölkəsinə.  
Fikrətin incə xəyal ölkəsinə.  
Akifin marşı yaşardıb gözümü,  
Baxıram Yəhya Kamal ölkəsinə.

Burda son bir mədəniyyət yaranıb.  
Nə binalar yapılb, əllər var.  
Nə cəlalat, nə səlabət ələmi,  
Atatürklər kimi heykəllər var.

Mən də Azər balası, türk oğlu  
Qonağam doğma qarınlaşdırıma,  
Demişəm ayrı düşən leşlərimi  
Gedəyim, vəsi edəyim başlarıma.

Türk dünyasının bütün ağrı-acılarını öz dərdi hesab edən şair doğma xalqının Qarabağ problemini də sanki qabaq-cadan görmüş və Azərbaycanın bu ayrılmaz, əzəli torpaqlarını öz şirin dili ilə belə vəfə etmişdir:

"O təyadadir Şəki, Şirvan, Qarabağ,  
Bu təyadadir Meskin, Əhər, Qaradağ.  
Bir-birini Arazdan almış soraq. Araz  
bizi ayrılmadan dağlayıb, Son, özü də  
geca-gündüz ağlayıb". Tarix çoxdan səbüt etmişdir ki, bəşər mədəniyyətinin ən böyük korifeylərinin yaradıcılığı bütün dövrlər üçün aktualdır və onlar hər bir dövrün problemlərinin həllində öz əsərləri ilə yaxından iştirak edirlər. Biz ustad Şəhriyarın yaradıcılığına bu baxımdan nəzər salsaq, görərik ki, böyük şairimiz dünən də bizimlə id, bu gün də bizimlədir və sabahın da inkişaf və tərəqqi yollarına gur bir məşəl tək daim sələ saçır.

Dedin Azər elinin bir yaralı  
niskiliyəm mən  
Niskil olsam da gülüm, bir əbədi  
sevgiliyəm mən,  
Yad manı atsa da, öz gülşənimin  
bülbülyəm mən,  
Elimin farsica da dərdini  
söylər diliyəm mən,  
Həqqə doğru nə qaranlıq işə,  
el məşəliyəm mən,  
Əbədiyyət gültüyəm mən.

Əbədi yaşayan sənətkarların yaradıcılığı zamanın fəvqündə duran bəşəri problemləri ohadə edir. Əbədiyyət bağçasının gülləri ləkəsiz, solmaz olduğu kimi, belə sənətkarların əbədi mövzulardan bəhs edən əsərləri də öz mayasını haqqdan alır, xeyirlər şorin, nurla zülmətin mübarizəsində nəinki birinci-lərin cərgəsində olur, həm də bu mübarizənin homişəyaşar fədaisinə çevrilir-lər. Şəhriyar yaradıcılığı buna on bariz nümunələrdən biridir.

Mən dəha arşı-ala kölgəsi tək  
bayda tacım var,  
Oldə Musa kimi, sirona qənim

bir ağacım var,  
Hərəcim yox, fərəcim var.  
Mən Əli oğluyam,  
azadələrin mərdi, muradi,  
O qaranlıqlara məşəl,  
o işıqlıqlara hadi.  
Haqqə, imana münadi.

Bəli, daim haqqə, imana çağırən, yəni istor bu dünyada, istorso də axırot dünyasında salamatlığımızın yollarının mənəvi inkişafla bağlı olduğunu göstərən şairin fikirləri hər şəyden əvvəl ulu Peyğəmbərimiz Məhəmməd səlləlla-hu-aleyhi və alih-i-səlləmin fikirləri ilə səsloşən "Mən elmin şəhəriyəm, Əli onun qapısıdır", yaxud, "İnsan hərr doğulub, hərr do yaşa-malıdır". Pak mənəviyyat və kamil iman sahibi olması Şəhriyari o qədər böyük, o qədər əzəməti edir ki, biz ondan bütün sahələrdə örnək ala bilerik. Bunun üçün isə, ilk növbədə şairin şəxsiyətini öyrənmək, onun cəhətlərini araşdırıb müəyyən etmək lazımdır. Buna da on gözəl, ən dolğun, ən düzgün mənbə Şəhriyarin öz əsərləridir. Ümumiyyətlə, düha sahibləri haqqında ən doğru sözü onlar özləri söyləmişlər, ən düzgün qiyməti özləri vermişlər. Vicedən pak və təmiz olanların sözü həqiqət olar. Şəhriyarin da hər sözü, hər misrası, hər beysi eyni həqiqətdir və bu həqiqət güzgüsü onun böyük şəxsiyətini hər bir cəhətdən bütün əzəməti ilə əks etdirir. Şairin əsərlərini oxuduqca gözələrimiz ənəndə ürəyi ilahi eşq ilə çirpinən bir Əli mücahididi, nakam məhəbbəti sandan qəlbə həmisi sizlayan vəfali bir Ər, övladlarının qayğısını çəkən həssas bir ata surəti canlanır. Lakin Şəhriyar hər şəyden əvvəl alovlu ürək sahibi, qaynar çeşmə tek çağlayan coşqun təbə malik bir şairdir. O, istor fars dilində, istorso də Azərbaycan dilində Şərqi və dünya ədəbiyyatının poeziya dühələri tərəfindən əsrlər boyu yaradılmış şer xəzinəsinə mükəmməl yiyələnmiş, özü də bu xəzinəyə ziqiyət incilər bəxş etmişdir. Nəcə ki, şair özü buyurur:

Şəhriyarin yanan aşarı  
uzaqdan tanıram man  
Bir uyuşmaq dəxi var  
nəqş ilə nəqqaş arasında.

Ustad şair öz böyüklüyünü bilir və bunu klassik Şərqi şərinə bağlılığı ilə, bu tükənməz söz xəzinəsindən bəhələnəməsi ilə izah edir:

Türki, ərəbida nə fəzail var imiş  
Ki, Füzuli kimi bir şairi-fazıl doğulur.  
Şəhriyar bu gəmiyə əyləşəli Nuh kimi  
Gör nə tufan qopanr, bax nə zələzəl doğulur.

Şəhriyar şeri şairin yaşadığı dövrün bütün xüsusiyyətlərini apaçıq göstərib. O, haqqı, ədaləti hər şəyden üstün tutur. Doğma vətəninin uğurları ilə öyür, fəxr edir, nöqsan və çatışmazlıqları kəskin təqnid edir. Onların islah olunması yolunda yorulmadan qələm çalır:

Şəhriyann da o mənzumədə  
kəskin qələmi  
Güla yay-yaz, tikana sanki  
külkəldi-qışdı.

Şəhriyar düşünən və düşündürən sonotkardır. O, Allah vergisi olan fitri istedadını dörin savad və hərtərəflı məlumat hesabına oldı etdiyi geniş dünyagörüşü ilə cəlalamış və beləliklə də bütövlükdə yaradıcılığını bəşər mədəniyyəti xəzinəsinin on qiyməti gövhərlərindən birinə çevirmişdir.

Urfanın olmasa, şer'ü-ədəb  
əbqa olmaz.  
Mən də üriana çatıb,  
şerini əbqa elədim.

Söz sonotonun zirvəsini fəth etmiş ustad Şəhriyar ömrü boyu öz soadətini doğma xalqının azadlığı və xoşbəxt gölöcəyi uğrunda mübarizədə qələbə yoluunu islam dəyərlərində görür. Və var səsi ilə bu dəyərlərə sahib olmağa, onları əldə təhbət tutmağa çağırır.



və bu mövzuda yazdığı şerisi ilə özünü yenilməz bir vətənpərvər abidəsi ucaltmışdır. Onun əsərləri, İranda şahlıq üsul-idarəsinin törətdiyi amansız istibdad dövründə ölkənin; xalqın ağır vəziyyətini, şairin öz sözləri ilə desək, "bir sinema pərdəsi" tek gözlərimiz ənəndə canlandırır:

Beş min ildir bu səlatına  
giriştar olmuşuq  
Din də gəldi, tapmadıq biz  
bu səlatindən nicat.  
Bir yalançı din də olmus  
şeytanın bir möhrəsi  
Doğru bir din ver biza, ver  
bu yalan dindən nicat.

Şəhriyar mütləqiyət rejiminin yaratdığı bu ağır vəziyyəti, xalqın sixıntı içərisində yaşamamasını, ölkənin ən qabaqcıl, mütorəqqi ziyanlarının mənəvi zindan mehbusu olmalarını yalnız seyr və təsvir etməklə kifayətlənmir. Ən yaxşı təbib xəstəliyi tərədən fosadı arasındıñ üzə çıxardığı kimi, şair də bu vəziyyətin yaranma səbəblərini tam çilpaqlı ilə göstərir və öz mahir qələmi ilə ifşa edir:

Səytan bizim qibləmizi çöndərib,  
Allah deyən yoldan bizi döndərib.  
Şəhriyar bədii ümumiləşdirmələrində  
əzəli dəyərlərə əsaslanır, hansı mövzuda  
yazır-yazsın, məsələnin mahiyətini Allah dərgahına aparın yola nə  
dərəcədə uyğun olması ilə qiymətləndirir və beləliklə, islam təfəkkürü tarixində özüne layiqli yer tutmuş bir filosof şair mövqeyinə ucalır.

Doğrudur, şair gerçəklilikin ağır mənənəsi altında bəzən bədbinliyə qapılır, öhdəsinə düşən məsuliyyətinin ağırlığını tab gotira bilmir, xoşbəxt göləcəyin labüdüyünlə nisbet qəlbini şübhələr bürüyür: "Gecəmiz sibh olacaq, ya hələ var? Baxıram hey saata, bilməyirəm". Quş uçar, amma nə dərman eləmək - Daş  
döyən qol-qanada, bilməyirəm. Lakin Şəhriyar şair olmazdı, hərgələr fəlsəfi düşüncələrə qapılırla, xalqın, vətənin, dövlətin düşdürüyə ağır vəziyyəti yalnız seyr və təsvir etməklə, hətta bu vəziyyəti tərədən səbəbləri araşdırıb üzə çıxarmaqla və ifşa etməklə belə kifayətlənsəydi. Ustad sonotkar fəvqoltobii bir fəhmlə bu vəziyyətdən çıxış yollarını da göstərir, özü demişən, "şair xalqın səsi, əsrin səsidi, vətənin ağ saatı sərkardasıdır". Və öz gur səsi xalqın səsinə qatın bu həqiqi el öndəri istibdad əleyhino, azadlıq uğrunda mübarizədə, haqqın, ədalətin bərqərərə olması. Allah dərgahına doğru aparan yolda hər cür şeytan maneələrinin, şeytan sədərlərinin dəf edilməsi uğrunda mübarizədə qələbə yoluunu islam dəyərlərində görür. Və var səsi ilə bu dəyərlərə sahib olmağa, onları əldə təhbət tutmağa çağırır.

Başlara sovrulur saman,  
Gözəri doldurur duman.  
Ya Əli! Ya Sahib-zaman!

Dada çatın ki, dardayıq,  
Qişdı, küləkdi, qardayıq.

Həm də şair bu yolda yalnız passiv şüərçiliq və çağın mövqeyində qapanıb qalmır, xalqı fəal mübarizəyə səsləyir, ölkənin mütorəqqi təfəkkür sahiblərini inqilabi ideyalan geniş təbliğ və toşviq etməyə çağırır, öz təbi və qələmi ilə bu sahədə nümunə göstərir.

Lal olmasa anlayan,  
Anlamayan kar olmaz  
Yol göstərən olmasa  
Yol gedən huşyar olmaz.

Şəhriyar İran inqilabının ilk şərərləri parlayan andan bütün ruhu ilə, bütün yaradıcılığı ilə bu inqilabın tərəfində olmuş, və xalqı onun ətrafında six birləşməyə çağırılmışdır. O öz əsərləri ilə inqilab mücahidlərinin ön cərgələrində fəxri yer tutmuş, inqilab rəhbərlərinin ən yaxın ideya silahdaşlarından birinə çevrilmişdir. Dünya ədəbiyyatında bu cür təsirli və yüksək poetik tərzədə səylənmiş misralara az-az rast gəlmək olar:

Biz etisab etdik tamam,  
Əli yalın etdik qiyam,  
Qoyun gəlir naib imam  
Cahad desə, dərtiləng.  
Qınlıq da, qurtularıq!

Şəhriyar yaxşı başa düşürdü ki, islam inqilabı regional bir hadisə deyil, yəni bir ölkənin hayatından baş verən və iz buraxan bir hadisə deyil, bəşər tarixində son dərəcə böyük əhəməyyətə malik cahanşumul bir hadisədir. Mütləqiyət şəraitində, hər bir istismarçı rejim kimi, şahlıq üsul-idarəsinin də "ayır-buyur" siyaseti nəticəsində ayrı-ayrı zümrələrə bölünmiş, bir çox hallarda müxtəlif və bir-birinə qatı düşmən mövqeyindən çıxış edən xalq yalnız mütəddəs islam dini sayısında six birləşə bildər və bu tarixi vəzifəni Həzərət İmam Xomeyninin rəhbərliyi altında islam inqilabının həyata keçirə bildər. Bu birləşmə, bu vəhdət yalnız İran mühitini ilə məhdudlaşdır. İyirminci əsrin son rübündə baş vermiş bu inqilab islamın qüdrətini göstərməklə, bəlkə də, bəşər cəmiyyətinin göləcək inkişafı üçün dönüş nöqtəsi olacaqdır. Şair bu uğuru alqışlayır və bütün varlığı ilə sevinir, fəxr edir.

Naib imam gəldi, keçib ixtilaf  
İslam tapır itmiş qarndaşını.  
Təfriqini cəm edir əsnafımız,  
Börkçü basır bağrına kəffasını.

Ustad Şəhriyar islam inqilabını məqsəd kimi yox, xalqın, vətənin azadlığını təmin etmək, xoşbəxt göləcəyin təməlini qurmaq üçün vasitə kimi qəbul edir. İnqilabın qələbəsini alqışlayan, sonsuz sevinc və iftixar hissi duyan şair, eyni zamanda, qələbənin doğurdugu sevinçdən məst olmamaga çağırır, xalqın qarşısında yeni vəzifələr dardığını göstərir.

Ariq biz Şəhriyari inqilabdan sonrakı İranın, yeni ictimai quruluşun, yeni həyatın memarları sırasında görürük:

Hərçənd qutulmaq hələ yox  
darlığımızdan,  
Amma bir azadlıq doğulub  
varlığımızdan,  
Dəstur gərək almaq daha  
memarlığımızdan.

Şəhriyar dəhəsi, Şəhriyar uzaq-görənləyi şairə imkan verir ki, hətta, mən deyərdim, onu məcbur edir ki, hadisələri qabaqlasın, bir neçə il, bəzən on illiklər sonra ortaya çıxacaq sosial zərurəti, siyasi, iqtisadi amilləri adı bir lirik şerdə, bəzən məişət mövzusunda yazdığı avtobiografik əsərində son dərəcə yığcam, konkret şökildə boyan etsin:

(Davamı 9-cu səhifədə)

(Əvvəl 7-ci sahifədə)

Dostla mürüvvət etməli,  
düşmən ilə keçinməli,  
Qayda budur, heyif deyil,  
başar yolun azib çəşa?..  
Bizim də ruziganımız yamandı,  
bizdə eyb yox  
Bəlkə vəzifədir - başar qonşular  
ilə qonuşa?!

Aforizm, yəni zərbülməsəl səciyyəli belə poetik fikirlər, heç şübhə yoxdur ki, əsrlər boyu yaşayacaq; ölkələri, xalqları bir-birindən ayıran sərhədlər boyu çəkilmiş tikanlı möftülləri aşib keçəcək, təpədən dırnağadək silahlanmış Yer övladını sülhə, əmin-amanhıga, Allah yoluna dəvət edəcəkdir. Şair özü də bu yolun yolcuları arasında olacaqdır.

Şəhriyar bu gün də narahatdır. Hakimiyyət həvavü-həvəsl beyinlərini dumanlandırmış mənsəb və şöhrət düşgünləri xalqları, ölkələri bir-birinin

üzərinə salışdırılır, şair demişkən, "behıştimizi cəhənnəm, zilhiccəmizi məhərrəm" etməyə cəhd göstərirlər. Ustad sənətkar adamları belə xəbisniyyətlərin fitnə-felinə uymamağa çağırır, onları bəd əməllərdən çəkindirir, xeyirxah, savab işlərə səsləyir.

Aman Allah, yenə şeytan  
gəlib iman apara,  
Qoymayın, qoymayın  
imanızı şeytan apara.

Şəhriyar bu məqsədə asanlıqla nail olunacağına heç də inanmir. Şair yaxşı bilir ki, bəşəriyyət mənəvi buxovlardan tam azad olana qədər hələ çox qurbanlar verəcəkdir. Lakin inanır ki, o gün gələcək. Çünkü ulu tann Allah-taala özü buna zamindir. Şəhriyar o günü görür və o günü bəşəriyyətə əta etməsi xatirinə Allah dərgahına əl qaldınb bütün insanların əvəzindən iltimas edir:

### ŞƏHRIYARIN ÇOXCƏHƏTLİ ŞƏXSİYYƏTİ POETİK ƏSƏRLƏRİNİN GÜZGÜSÜNDƏ

Bir gün olu ki, fatihə biz  
sağ-sola verrik,

Dünya hamı bir millət olub,  
qol-qola verrik.

Düşmən də məhəbbət tapa,  
bizlər yola verrik.

Bu misralarla Şəhriyar dünya diplomatlanna, bütün dövlətlərin siyasi xadimlərinə örnək verir və xalq diplomatiyasının bayraqdarına çevirilir. Xalq diplomatiyası isə rəsmi diplomatiyadan daha güclü olur və daha uğurlu, daha təsirli, daha uzunömürlü nəticələr əldə edir. Bəlkə də bu baxımdan İran İslam Cümhuriyyətinin Türkiyə Respublikasında səfirliyinin Mədəniyyət Mərkəzinin Ankara Universiteti ilə birgə çox yüksək səviyyədə toşkil etdikləri bu Uluslararası ustad Şəhriyan anma seminarına - bir azəri şairinin anim mərasiminə Azərbaycan Respublikasının Türkiyə Respublikasında səfirliyindən rəsmi nümayəndə dəvət edilməməsi töbii görünür. Çünkü mədənsiyyət, ədəbiyyat, mənəviyyat həmişə var. Bu gündü siyaset isə sabah yoxdur. Biz Şəhriyar siyasetinə inanır, onun qəlbini, ruhunun, ilhamının səsinə səs veririk: İndi bizim dövlətlər də yanlaşı, Getbəgetdə çətinlər asanlaşır, Sülhün yeli əsməyə sahmanlaşır. Belə bir yəqinlik izhər etmək istərdim ki, Şəhriyarin da ruhunun və ilhamının güc verdiyi bu sülh yeli İran, Türkiyə və Azərbaycan adlı "gəmilərin" yelkənlərinə dolur və onları sürətlə dostluq, qardaşlıq və əmniyyət limanına doğru aparır.

Ustad sənətkar Məhəmmədhüseyn Şəhriyar bu səfərin uğurlu olması və bir sübh çığı bütün bəşəriyyətin bu limanda görüşməsi üçün zongin və çoxcəhətli yaradıcılığı ilə yollarımıza su səpir...

Hacı Rəfiq ƏLİYEV,  
"Say" qəzetinin naşiri və  
baş redaktoru.

"Azərbaycan müsələmi"  
qəzeti, 31.10.-06.11.2003.